

MÜSTƏQİL AUDİTORUN HESABATI № ccCTCfoJfe

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Rəhbərliyinə və Müşahidə Şurasına

RƏY

Biz, “Abacus Audit and Consulting” MMC olaraq (Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 03 iyun 2022-ci il tarixli AT/135 sayılı icazə verilib) Agentliyin 31 dekabr 2025-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər, digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Agentlikdə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsini apararaq cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyələrin verilməsini təmin etdik.

Hesab edirik ki, Agentliyin əlavə edilmiş maliyyə hesabatları əksər əhəmiyyətli aspektlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmışdır.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın “Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti” bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məəcəlləsi”-nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Agentlik-dən müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan əlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, habelə saxtakarlıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Agentliyin fəaliyyətinin fasiləsiz davam etdirilməsinin qiymətləndirilməsi və fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına, habelə fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır. Rəhbərlik bu prinsipə riayət edərkən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını nəzərə alır. Həmin Qanunun 5-ci və 9-cu maddələrində müvafiq olaraq qeyd olunur ki, publik hüquqi şəxs müflis elan oluna bilməz və publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Rəhbərlik Agentliyin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir. BAS

audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürülməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Agentliyin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Agentliyin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Agentliyin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz Agentliyin idarə olunmasına cavabdeh şəxslərin nəzərinə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Biz həmçinin Agentliyin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik. Agentliyin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

“Abacus Audit and Consulting”
MMC-nin direktor (auditoru)

Rüfət Zeynalov

30 aprel 2026-cı il

Bakı, Azərbaycan



“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Azərbaycan Manatı ilə)

Maliyyə vəziyyəti haqqında hesabat

	Qeydlər	2025	2024
Aktivlər			
Uzunmüddətli aktivlər			
Qeyri-maddi aktivlər	9	203,109.00	51,433.00
Torpaq, tikili və avadanlıqlar	8	240,255.00	109,822.00
İstifadə hüququ olan aktivlər	11	-	51,012.00
Cəmi uzunmüddətli aktivlər		443,364.00	212,267.00
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	7	641,776.00	2,342,759.00
Digər aktivlər	10	10,357.00	10,893.00
Cəmi qısamüddətli aktivlər		652,133.00	2,353,652.00
Cəmi aktivlər		1,095,497.00	2,565,919.00
Kapital və öhdəliklər			
Kapital			
Digər kapital ehtiyatları	13	134,945.00	134,945.00
Bölüşdürülməmiş mənfəət (zərər)		(924,406.00)	-
Ümumi fond		1,645,234.00	1,635,748.00
Cəmi kapital		855,774.00	1,770,693.00
Öhdəliklər			
Qısamüddətli öhdəliklər			
Qısamüddətli kreditör borcları	12	239,723.00	732,928.00
İcarə öhdəliyi		-	62,298.00
Cəmi qısamüddətli öhdəliklər		239,723.00	795,226.00
Cəmi öhdəliklər		239,723.00	795,226.00
Cəmi kapital və öhdəliklər		1,095,497.00	2,565,919.00

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İdarə Heyətinin Sədri



Əli Quluzadə
Baş mühasib

“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS


MƏNFƏƏT VƏ YA ZƏRƏR HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Mənfəət və Zərər haqqında hesabat


	Qeydlər	2025	2024
Əməliyyat fəaliyyətindən gəlir		370,001.00	-
Məqsədli maliyyələşmə üzrə gəlir		6,784,334.00	
Cəmi əməliyyat gəlirləri		7,154,335.00	-
Ayrılmış qrantlar	16	(6,095,596.00)	(6,397,412.00)
İşçi heyəti ilə bağlı xərclər	15	(716,127.00)	(789,168.00)
Amortizasiya xərcləri	8-9-11	(61,006.00)	(188,852.00)
Digər xərclər	17	(1,206,013.00)	(1,193,854.00)
Cəmi əməliyyat xərcləri		(8,078,741.00)	(8,569,286.00)
Əməliyyat mənfəəti		(924,406.00)	(8,569,286.00)
Maliyyə xərcləri		-	(43,815.00)
Mənfəət vergisindən əvvəl mənfəət		(924,406.00)	(8,613,101.00)
Mənfəət vergisi		-	-
İl üzrə mənfəət		(924,406.00)	(8,613,101.00)

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İdarə Heyətinin Sədri



Əli Quluzadə
Baş mühasib



**“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT
DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS**

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Kapitalda dəyişiklik haqqında hesabat

	Digər Kapital Ehtiyatları	Ümumi Fond	Bölüşdürülməmiş mənfəət/Ödənilməmiş zərər	Cəmi Kapital
01 yanvar 2024-cü il tarixinə qalıq	134,945.00	562,351.00		697,296.00
Dövlət büdcəsindən daxil olmalar		9,686,498.00		9,686,498.00
Dövr üzrə cəmi xalis xərclər		8,613,101.00		8,613,101.00
31 dekabr 2024-cü il tarixinə qalıq	134,945.00	1,635,748.00	-	1,770,693.00
01 yanvar 2025 ci il tarixə	134,945.00	1,635,748.00	-	1,770,693.00
Səhvlərə düzəliş		9,486.00		9,486.00
Dövlət büdcəsindən daxil olmalar		-		
Dövr üzrə cəmi xalis xərclər		-		
İl üzrə mənfəət (zərər)			(924,406.00)	(924,406.00)
31 dekabr 2025-ci il tarixinə qalıq	134,945.00	1,645,234.00	(924,406.00)	855,774.00

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İdarə Heyətinin Sədri



Əli Quluzadə
Baş mühasib

“AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

MALIYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

		2025	2024
Əməliyyat fəaliyyəti			
Sifarişçilərdən daxil olan pul vəsaitləri		7,154,335.00	-
Cəmi		7,154,335.00	-
İnvestisiya fəaliyyəti			
Verilmiş qrantlar	16	(6,095,596.00)	(6,397,412.00)
Malsatanlara ödənilmiş pul vəsaitləri		(1,809,285.00)	(464,305.00)
İşçilərə və onların adından ödənilmiş pul vəsaitləri		(616,773.00)	(917,604.00)
Cəmi		(8,521,654.00)	(7,779,321.00)
Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul vəsaitləri		(1,367,319.00)	(7,779,321.00)
İnvestisiya fəaliyyəti			
Torpaq tikili və avadanlıqların alınması və təmiri	8	(174,777.00)	(897.00)
Qeyri maddi aktivlərin alınması və təmiri	9	(158,887.00)	
İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri		(333,664.00)	(897.00)
Maliyyələşdirmə fəaliyyəti			
Dövlət büdcəsindən daxilolmalar			9,686,498.00
İcarə öhdəliyi üzrə əsas ödəniş		-	(123,585.00)
İcarə öhdəliyi üzrə faiz ödənişi		-	(43,815.00)
Maliyyələşdirmə fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri		-	9,519,098.00
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis (azalma) / artım		(1,700,983.00)	1,738,880.00
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəli		2,342,759.00	603,879.00
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonu	7	641,776.00	2,342,759.00

Rəhbərlik tərəfindən:

Aygün Əliyeva
İdarə Heyətinin Sədri



Əli Quluzadə
Baş mühasib